


# ملا نصرالله

№3 Qiyməti 12 qəpik.


МОЛЛА НАСРЕДДИНЪ

Цена 12 к. № 3



Litoq. S.Bixova

- Ана, нечә gündür acımdan ölüöm, tənə çörək.
- Mama, я не ель несколько дней, умираю отъ голода.
- Bala, atan on gündü başını yanıb, naxos olub, işə gedə bilmir. Ağlama, bir az sakit ol, bəlkə gedəm qonşudan bir tike çörək alam.
- Дитя мое, отель твой ранит себя на «шахсей-вахсей» и лежить больной; потерпи, Аллахъ поможетъ.



### ƏDƏBİYYAT

Amandır bohsı kəs, Molla, amandır biqərər olma!  
Amandır eylo bəs, Molla, amandır xarız zar olma!

Amandır eyləmə hiddət gəlib qeyzə edib şiddət,  
Müsəlmana edib nifret, aman, tənqidi-kar olma!

Amandır, binevə Molla, qarənlıqdır hava, Molla,  
Cahanda yox vəfa, Molla, aman, qeybotşüar olma!

Nə cəvher, nə orəzdir bu, vücudunda mərəzdir bu,  
Magar səndə qorəzdir bu? Aman, biixtiyar olma!

Amandır eyləmə bidad, ucaldıb naleyi-foryad,  
Əbali dördini tedad edib də difikar olma!

Biza nə atoşə yandın, səməndərvər odlandın,  
Bahai, kafor adlandın. Qəmū dərdə düçər olma!

Dilində söhbəti-məktəb edirson vird ruzü şəb,  
Nədir məqsəd, nədir mətbəb əyan et, şərmsər olma!

Büründün şeyx əbasına, girib molla libasına,  
Səxuldun xəlq arasına, kənar ol, bərqərar olma!

Çəkil, dərtülmə ortaya, sataşma şeyxə, mollaya,  
Verilməz pul bu kalaya, aman, qeybətnigar olma,

Kəsilmiş sobri aramın, dolubdur zəhr ilə camin,  
Yatıbdır qövmi-yamyamin, ayılmaz, intizar olma!

Dəmə bu əbdi mollaya ki, dursunlar tamaşaşa,  
Balonla övci-əlaya uçurlar, didədar olma!

Olar, dano rücum var, sonim əslin fırıun var,  
Sücidun var, rükuun var, şəriətdən kənar olma!

Nədir xud əhli-Yevropa edirson vəfsi-sər ta pa,  
Nə oldu həzrəti-papa, buyur, bietibar olma!

Dəmə kim, xamdır millet, damış, biz də edək diqqət,  
Nədir qəlbindəki niyyət! Di söylə, lal, kar olma!

Əbəsdir nəqli-hürriyət, duyubdur fikrimi ümmət,  
Gərək təhsil edə övrət? Ona ümmidvar olma!

A birəhmi-cefəgüstər, deyibdir hansı peygəmbər  
Ki, getsin məktəbə düxtər? Belə binongü ar olma!

Bax İncilo vo Tövrata, əhadisə, rəvayata,  
Nədir hürriyət övrət? Amandır, qərqi-nar olma!

Ağarmış saqqalın, başın, keçibdir yetmiş yaşın,  
Qırıldı yarü yoldaşın, dayanma, paydar olma!

Keçər bir gün giribənin əlinə əhli-imanın,  
Qalar cismin, gedər canın, amandır, biməzar olma!

Düşərən dəstə-colladə, yetişməz kimsə imdadə,  
Gedərən yoxluğa, bada, onisi-murű mar olma!

Eşit vozim, eşit pondim, sənə zəhr olmasın qəndim,  
Eşitdim mən də əyləndim, eşit sən də, fərər olma!

Amandır, eyləmə xidmət, verilməz xidmət qıymət,  
Götür, mollaya bax ibrət. Nihan ol, aşikar olma!

İnanma qövmi-gümnamo, bu əhli-Kufəvü Şama,  
Düşərən axırı dama, amandır, qəmküsər olma!

Budur dörd il tamam oldu, sənə kim, söylə, ram oldu?  
Eşit, xətmə-kəlmə oldu, piyan olma, xumar olma!

## DÜŞMƏNLƏR

Bizim oxumuşların bəzisi aşura günü düşür başyaranların qabağına və ağlaya-ağlaya dəstələr ilə bərabər dolanır. Bunlar iki qisimdir:

1) Bir qismi mömin çinovniklər və yarımcıq qoca «intelligent»lərdir ki, ölümün yaxınlaşmağını görüb, isteyirlər bəlkə asan vəchlə bir qədər savab qazanalar. Bu qismi «intelligent»lərimiz, filcümlə, yaxşı adamlırlar. Amma heyf ki, bir az axmaqdırlar.

2) Bir qismi də batındə dinsiz, amma zahirdə özlərini camaatın nəzərində dindar qələmə verən oxumuşlarımızdır. Bunların çoxu qəzetə yazanlarımızdır. Amma içlərində tək-tək həkimlər və vəkillər də görükür. Bəzi də heç bir sənətin sahibi olmayıb, camaat arasında və camaat içinde bəzə məmuriyyətlərə intixab olunmaq axtaran şəxslərdir və çünkü bunların hamısı bir növ camaata möhtacdır, bu səbəbdən hər bir biçiliyi qəbul eləyirlər ki, avama xoş gəlsinlər və bu yol ilə camaati öz tərəflərinə çəkib nüfuz qazansınlar. Bunlar da yaxşı adamlardır, amma şarlatandırlar.

Söz yox, ağlamaq lazımdır.

Hər kəs də vətən və millət məhəbbəti olsa, aşura günü çıxar bir uca yerə və müsəlman aləminə tamaşa eləyib, tez yenib gedər evinə və ikiəlli başına vura-vura deyər:

— «Ax, biçarə qardaşlar, ax uzunqulaqlar»...

Amma Allahın heyvanlarının oyubazlıqlarına etinənə eləmək və nadan kərbəlayı və məşədilərin vəhşiliklərinə hələ bir növ gedib şərik olmaq haramzadılıqdır!

«Molla Nəsrəddin»ın borcu keçəl qardaşları xəbərdar etməkdir ki, düşmənlərini tanışınlar.

Eşidən eşidər, eşitməyənin canı cəhənnəmə!

Molla Nəsrəddin

## OLMAZ

Vallah, olmaz, billah olmaz, olmaz, olmaz!

Mən ha deyirdim olmaz, — deyirdilər — xeyr, olar. Mən deyirdim — müsəlmançılıqda teatr olmaz — deyirdilər olar. İndi di gəl gör:

«Nicat»ın teatr dəstəsi Hacı İmaməli məscidində üç gecə şəbih gətirib.

Yaşasın «müsəlman» teatrı.

Yaşasın müsəlman rejissoru halvaçı Qılıq Beçə.

«Dəli»

## MƏTBUAT

«Bəyanül-həqq» qəzeti yazır: «Qorodskoy teatr arendasına doqovor proyekti... teatrin remontu üçün vəşalkadan gələn doxoddan fond təşkil etmədi...»

## Molla Nəsrəddin

Bax, nə deyim: «Təsfiyeyi-lisan» böylə olmalı ki, üç sətirdə bir türk sözü olmasın.  
«Tərcümə»n gözü aydın!

«Vəqt»: Bukişə uyezdində müəzzin H. müəllim barəsində hökumətə danos verib məktəbi polisaya təftiş etdirdi.

## Molla Nəsrəddin

Biçarə müəllimlər iki cəhənnəm atəsi arasında qalmışlar.

«Tənin», nömrə 469.

«Əslində bir-birinin öz qardaşı olan insanları yekidigərindən ayıran, bir-birindən sovudan, zülm və cəhalət hökm sürdüyü qədim əsrlərdə meydana çıxan bir para xəyalpərəst cahillərin fənnə, ağıla, hikmətə zidd olaraq icad elədikləri idealların, amali-fikriyyənin ixtifafıdır. Halbuki indiki mədəniyyət əsri elm və fənn, ağıl və hikmət, müşahidə və maddiyyat dövrüdür.

İndi hər millət elm və mərifət təhsil etdikcə bir-birinə məhəbbət edir, bir-birlərinə yaxınlaşır.

İndi mədəni bir millətin borcu yalnız yaşamaq və torpaq davası etmək deyil, bəlkə beynəlmiləl ağıl və fikir davası edib, insanların dərd və kədərlərini mümkün mərtəbə azaltmaqdır...»

## Molla Nəsrəddin

Əgər bu sözələr doğru olsa, dünyada en birinci mədəni millət özümüzü hesab edib fəxr edərik. Çünkü heç bir millet alimi insanların qəmlərini göz yaşı ilə azaltmaqdə və başqalarından qan aldırib sağaltmaqdə bizim möhtərəm alım mərsiyyəxanımızın ayaqlarının tozu da ola bilməz.

## LƏNƏT

Doğrusu xəcalət çekirəm:

Bu gün müxbirimiz «Rəhməsiz» yazır ki, Qazan şəhərində bir nəfər müsəlman övrəti İzzətulina xanım Qurban bayramının günü teatr məclisi düzəldib və özü çıxıb teatr səhnəsində oynayıb.

Ax, ax! Bu da müsəlman arvadlarının oxumuşu.

Hələ deyirlər ki, «qızlarını dərsə qoyn». Qoyana lənət!


Cəmiyyəti - İslamiyyə üzvləri



Rotter

— Cənab qubernator, Şurayı-islam məktəbinin  
müəllimləri Osmanlıdan gəlib camaati türk ittihadına dəvət edirlər.


Şurayı - islam üzvləri



Rotter

— Cənab qubernator, Cəmiyyəti-islamiyyə məktəbində də osmanlı müəllimləri var.  
Bizim məktəbi bağlayanda gərək onlarinkini da bağlayasınız.

Tiflisdə



Rotter

Müəllim: – Dadaş, ordan bir sinəzən kitabı ver. Məktəb uşaqlarına təlim verəcəyəm.

### İrəvanda İslamiyyə məktəbində



Rotter

– Qulluqçu saxlamasaq da olar. Hər şeydə qanat lazımdır.  
– Можно обойтись и без сторожа.

## QARABAĞLILARDAN RAZILIQ

Molla dayı, istəyirəm Gəncədə olan qarabağlılardan və ələlxüsus peyğəmbərin qız nəvəsi o balaca qarabağıdan sizin jurnalınız vasitəsilə hamidən əvəz olub (elə bu barədə hamı vəkillik veriblər) bir razılıq yazam.

Söz orasındadır ki, neçə il bundan qabaq bizim məhərrəm dəstgahımız çox rövnəqsiz idi. Məhərrəm olanda görürdün ki, gecələr bir neçə adam bir yerdə yiğilib bir az şaxsey deyib, gedib bir az da məsciddə ağlayıb, dağıldılar. Aşura günü də olanda hər küçə on nəfər adamı bir yerdə yiğə biləndi ki, baş yarib, ağıköynək olsun. Amma indi... İndi bu başlarına döndüyüm qarabağlı qardaşlarımız işə qarışandan bəri məhərrəmlək büsətəmiz gündündən tərəqqi etməkdədir. Bircə golib Zərrəbi küçəsinə çıxaydin, bircə görəyin qardaşlarımız nə büsətlər cəm etmiş idilər. Gecələr neçə yüz şaxsey deyənlərimiz, zəncir vuranlarımız, şübhə çıxardanlarımız, nə bilim nələrimiz var idi. Tasua günü bir gunə şübhə bəzəyib küçələri gəzdilər ki, görənlərin ağızlarının suyu axırdı. Aşura gününün dəstgahı bir başqa idi. Bayaq ağıköynək olmaq üçün on adam tapılmırdı, indi qarabağlı qardaşlarımızın bərəkətindən bircə Zərrəbi küçəsində yüze kimi başyaran var idi. Hələ zəncirvuran, ələmdar, kocavə, Qasim otağı, bunların hamısı dursun kənardı. Bundan əlavə bir Haris şübhəli bəzəmişdilər ki, sıfəti lap it sıfəti kimi idi (çünki onlar öləndən sora it sıfətinə düşürlər). Zülcinah barəsində heç bir deyəsi söz yoxdur. Keçən il Zülcinah çox möcüzələr göstərdi. O cümlədən, biri da bu oldu ki, doğmayan bir övrəti doğuzdurdu (hərçənd Seyid Fəqir ağa da iddia eləyir ki, onun doğmağı mənim duamın bərəkətindəndir, amma yalan deyir, bu möcüzəni bu Zülcinah yazmaq olar). İndi gəl gör bu il nə büsətlər oldu. Zülcinahın altından beş yüzə kimi övrət keçdi. Balaca qarabağlı atın başını tutmuşdu, uşağı da quyruğunu. Və hər övrətdən bircə manat alırdılar. Müxtəsər, qarabağlı qardaşlarımızı Allah biz gəncəlilərə çox görməsin, hərgələr bir neçə il də bu sayaq getsələr, onda tərəqqi edib, lap on səkkizinci göye çıxarıq. Allah onlardan razi olsun.

Hamidən əvəz

### İdarədən:

And olsun yeri-göyü yox yerdən yaradan Allaha ki, bu qarabağlılar olmasa, məhərrəmlək günləri biz müsəlmanlı xarici millətlər içində utanıb yerə girərik. Məsələn, bu il Tiflisdə Qarabağ dəstəsinin tamaşasına az qalmışdır. Firəngistandan əkkaslar golib tamaşa edələr. Xülasə, məhərrəm barəsində biz Qafqaz müsəlmanları nə qədər ki, canımız sağdır, gərək təşəkkür edək, əvvəl iranlı qardaşlardan və saniyən qarabağlılardan. Allah öz birliyi xatırına, ildə on gün mömin və 355 gün mərdüməzar müsəlman qardaşların nəzirini dərəcəyi-qəbula yetirsin.

### TƏZƏ TELEQRAF

Tehran: Ətəbatı-aliyədən ələl-əcəl beş molla xızrsifət möclisi-millinin imdadına yetişdilər.

### FELYETON.

### QƏBİRDƏN MƏKTUB

Mən hələ buraya köçməmiş, yəni şəhərdə ikən yoldaşlarımla neçə dəfələr Cümə məscidi məktəbində yiğışib, məktəbin tərəqqisi xüsusunda müzakirələr edirdik. Məktəbi daha artıq rövnəqləndirmek, böyütmək istəyirdik.

Hərçənd indiki məhəllə yoldaşım Qazi Məhəmməd əfəndi çox vaxt müzakirəmizi pozub ortaya belə bir müzakirə atırdı:

Gecə yatanda paxlava yeməkmi xeyirlidir, yoxsa camış qaymağımı?

Qazinin bu sualını həll üçün yoldaşlarım ikiyə bölnürdü: kimi paxlavanın sinəgirlərə, dizlərə qüvvət verdiyini, kimi qaymağın qocaları cavanlandırdığını iddia edirdi.

Bununla belə genə arabir məktəb fikrini eləyirdik. Az-çox iş göründük.

Ol vəqt ondan artıq da iş görmək də olmazdı. Hami ilə bərabər mən də deyirdim ki, millətimiz üçün çox şey istəmək hələ tezdir, camaat avamdır, görmədikləri şeylər ilə bunları ürkütmək ağıl deyil.

Hər şey yavaş-yavaş olar – deyirdim.

Şəhərdən qəbristan məhəlləsinə, bu sakit aləmə köçməyin yaxınlaşdığını duyдум. Fikir etdim ki, sağlığında millətimə layiqli bir xidmət edə bilmədim, etməyi bacarmadım. İndi o biri aləmə köçürəm, yaxşısı budur ki, evlərimin cümlə eşyasını, yerlərimi millətimin maarif işlərinə vəsiyyət edəm. Gələcəkdə millətimin gözü açılar, vəqflərim ilə çox mənfiətli işlər görər - dedim.

Ağlım yerində olduğu halda yanına dörd-beş mötəbər adam çağırdım, onları şahid tutub hər şeyimi millətin maarif işlərinə vəqf etdim.

Bir az zaman sora, indiki aləmə köcdüm. Çox çəkmədi, ruhuma paltar hökmündə olan bədənimi qurdular, əqrəblər yedilər. Mən, yəni ruh tekə qaldım. Neçə vaxtdan bəridir ki, cümə axşamı günləri şəhərə gəlib dolaşırıam.

Keçən həftə genə şəhəri, xüsusən öz qohumlarımı dolaşmağa gedirdim. Yoxsun aşağısında Qazi Məhəmməd əfəndiyə rast gəldim ki, o da şəhəri dolaşış yerinə, yəni qəbrinə gəldi. Gördüm hali çox pərişan. Mən sual etmədən başladı ki: «Yoldaş, heç getmə! Məscid məktəbinin halını, şəhərin ağalarını, hələ bizim əski yoldaşların möşguliyyətlərini, işlərini görsən peşiman olarsan. Bizim vaxtimızda genə bir zad, bir qeyret, bir iş var idi.

Güman edirdim ki, Şəki beş-on il sora özgə cür tərəqqi edər. Amma gördüm ki, doğrudan da, özgə cür, yəni başaşağı tərəqqi edir».

– Yaxşı, bizim qohumlar nə haldə? – deyə sual etdim.

Başladı ki: – Of, onları heç soruşma. Məscid mətbodyində idim, bir də duyдум aşağı tərəfdən səs-küy gəlir, tez o tərəfə yüyürdüm, akoşkanın deşiyindən içəri girdim. Gördüm bir qiyamətdir qopur: «Məclis bir zad qayıra bilməz, Əbdüssəlam ağanın qanuni vəsiyyəti yoxdur, hər nə malı qalıbsa bizimdir. Dəli deyilik ki, öz malımızı Allahın kasıb-kusublarına dağlıq, çox da ki, dörd-beş kişinin yanında vəsiyyət eləyib, kağızı yox, bir zadı yox...» səsləri ucalırdı.

Mən yoldaşından bu sözləri eşidincə dəxi şəhəre getmək, onların üzünü görmək istəmədim: geri qayıdır yerimə gəldim. Və hər dəqiqə Allaha yalvarıram ki, İlahi, işlər sənə əyandır, sən bilirsən ki, hər şeyimi millətinin maarifi yoluna vəqf eləmişəm.

İlahi, sən mənim arvadımın, bacımın, qaynımın, yeznəmin ürəklərinə mərhəmət hissi burax! İlahi, sən onları haqq yoluna çağır ki, mənim vəqflərimə tamah edib özlərini dünya və axırtdə bədbəxt eləməsinlər!

İlahi, sənə əyandır ki, ogor mənim vəsiyyətimi püç edib milətə vəqf elədiyim malları yesələr, qiyamətə qədər aqlayib haqqımı istəyəcəyəm!

İlahi, sən mənim qohumlarımı elə pis, murdar tamah vermə ki, sənin şiddətli intiqamına, camaatın əbədi lənətinə düşçər olalar.

*Əbdüssəlam ağa Qaziyev*

## TELEQRAF XƏBƏRLƏRİ

Buxara – Sünnlər ilə şələr «Din və möisət»in istədiyi kimi, öylə ittifaq edib qucaqlaşdırılar ki, məhəbbətin şiddətindən yüzə qədər müsəlman şəhid oldu.

Şamaxı – Hacı Əbdürəhim əfəndi öz evindəki yüksək rəsədxanasından böyük aftaba durbini ilə quyruq-ulu ulduzun hərəkətini təftiş edir.

Bu barədə yazacağı məqaləsini köhnədən yazıb Peterburqa göndərdiyi heyət kitabına əlavə edəcək.

Gəncə – Məhərrəm münasibəti ilə göydə dəhşətli bir quyuqlu ulduz görünməyə başladı.

Molla Məşum kəşf edib ki, bu quyuqlu ulduz məhərrəmdə baş yarmayanların başına düşəcək.

Tiflis – Buradakı iranlılar məhərrəmdə canab şeyxliksən ilə Molla Nəsrəddinin acığına o qədər şiddətli

baş yardımçı, rus hökuməti qorxuya düşüb Ərdəbildəki qoşun komandirinə telegraf ilə əmr etdi ki, qoşunu Ərdəbildən Tehrana tərəf çəksin.

İrəvan – Buranın bəzi dinsiz cavanları şəbihə şəkk gətirməklərinə görə zəlzələ mələkləri şəhərimizi bərk titrədib oynatdılar.

## ŞƏRİƏT ƏMUDU

Cənab Ağa Seyid Abdulla Bəhbehani Tehrana gələn gündən, yəni səfarəti-dövləti-faximə ilə bəzdiddən sora bu xəyalə düşüb ki, şəriət əmudu qayıtdırsın. Ona binaən gecə-gündüz ağanın müridləri və bir neçə nəfər məhir ustad çox tacil ilə əmudu qayırmaga maşğuldurlar. Ağa əmudu götürüb gedəcək vəziri-ədliyyənin qapısın bağlaşın, necə ki, o, mollaların qapısın bağlayıb. Oradan gedəcək vəziri-maarifin başına bir əmud vurub və cami təzə məktəblərdə oxuyanları və qəzetəçiləri kafir eləyib cəhənnəmə atacaq ki, onlar köhnə üsulu cəhənnəmə atıblar bəs deyil, hələ indi başlayıb hürriyyəti-zənan səhbəti də danışırlar.

Bu zərbətə Təbriz əncümənində və Nəcəfdə Molla Qurbanəlidən «əhsən», «əhsən» səsi ucalacaq. Oradan salavat çəkə-çəkə «va şəriətə» deyə-deyə gələcək vəziri-maliyyənin qapısına bir əmud vurub tamam vəzərəti tərmər edəcək ki, məşrubata aqsız qoymaq bəs deyil, hələ yavaş-yavaş mövqufata də əl uzadıb istəyirsiniz şəriəti tərmər edəsiniz. Bu zərbətin səsindən tamam iranlılar diksinih deyəcəklər:

Zərbəti Məhəmməd Əli və Əmiri-Bahadır əfzəlün min zərbəti Seyid Abdulla.»

## POÇTA QUTUSU

Mərvdə «Zəvvar»a: Məşhədi-müqəddəsə zəvvarlar üçün siğeyi-mütənən iddəsi yoxdur. Nahaq yerə axundun təklifinə razı olmayıbsınız və fürsəti fövtə veribsiniz.

Culfada «Cüvallağı»ya: «Nəsihət» çap olunmayaçaq.

Bakıda «Hərcayı»ya: Nəşr ilə yazdığınız məqalə qəzetə üçün çox layıqlıdır, amma jurnalımıza əl verməz. Nəzminiz çap olunur.

**Müdir və baş mühərrir: Cəlil Məmmədquluzadə**

Персидское консульство  
Iran konsulxanası.

